

Müasir dövrdə, xüsusilə glo-bollaşma şəraitində, etnik, irqi, dini və ya mədəni müxtəlifliklərin mövcud olmayan ölkəni tapmaq qeyri-mümkinidür. Dünyanın hər bir ölkəsində qeyd olunan müxtəlifliklər rast gəlinir. Bu müxtəlifliklər hər bir xalqın hayatından əhəmiyyatlı rol oynayır. Ümumiyyətlə, multikulturalizm məhfumu nədir? Belə məhfumu açıqlamaq üçün birinci növbədə onun iki söz birləşməsindən ibarət olduğunu qeyd edib, yəni "multi və kultura" (latın dilindən tərcümədə - çoxmədəniyyətlilik mənasını bildirir). Çox mədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər və onların əsasını təşkil edən dəyərlər nəzərdə tutulur. Buna görə də sözün geniş mənasında müasir dövrdə, bütün dövlətlər multikulturalardır.

Multikulturalizmin bir sosial hadisə kimi təqdim edilməsi onun formalşamaya və inkişaf mərhələlərində, yeni siyasetə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata ictimai şüurun müxtəlif formalarına təsiri müyyəyən edilir.

Comiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək önem verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: "Dövlət, ölkə na qədər çox xalqı birləşdirse, bir o qədər zəngin olur, cüntü onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir!"

Multikulturalizmin cəmiyyətdə və tətəndaşların həyat tərzinə çevrilənəsi onun inkişafının en yüksək mərhələsidir. Azərbaycan tarixinin bütün mərhələsində onun ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinə xoş münasibət bəsləmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki dözişlülük nümayiş etdirmiş, həmçinin hörmətli yanaşmışdır.



Üzeyir bəy Hacıbəylinin yaradıcılığında multikulturalizm

Diger nümunəvi xalqlardan fəqli olaraq, Azərbaycan xalqı onlarla daim sülh və əmin-amanlılıq şəraitində yaşa-mışdır. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzinə çevrilmesi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərərəsi Dialoq Forumunun açılış mərasimində aşağıdakılara söyləmişdir: "Azərbaycanda multikulturalizm dövlət siyasetidir. Eyni zamanda bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönenmdən və siyasi sistemdən asılı olmayaq, xalqımız hər zaman ister ölkədə, isterse də onun hüdudlarından kənarda multikulturalizmi feal müdafiə və təsdiq etmişdir."

Azərbaycan musiqi mədəniyyəti multikulturalizm ənənələri ilə zəngindir

Üzeyir Hacıbəylinin yaradıcılığı multikulturalizm ənənələrini müxtəlif

cəhətdən eks etdirirək, musiqi ırsında onların dolğun ifadəsini öne çəkmışdır. Bu baxımdan onun "O olmasın, bu ol-sun" (1911) musiqili komedyası gözəl nümunədir. Əsərin əsas qəhrəmanları - Məşədi İbad, Rüstəm bəy, Sərvər, Gülnaz, Sənəm obrazlarının fərdi musiqi xarakteristikaları ilə yanaşı, Bakı mühitinin təsiri mühüm əhəmiyyətə malikdir.

Əsərin məzmununda müxtəlif millətlərin təsirini özündə eks etdirir, müxtəlif dillərdə və lehçələrdə danışan qohrəmanlar: qəzetçi Rza bəy - türk, intelligent Həsən - fransız və rus, hambar - iranlı, Həsənqulu bəy - milli dani-

dur. 100 ildən artıqdır ki, iki gəncin - Əsgərlə Gülçöhrənin romantik komedyası və filmi Azərbaycan musiqisinin dünya məqyasında bir elçisini çevrilərək, xalqlar arasında sülh, vəhdət yaranan əsas missiyasını heyata keçirir.

"Koroğlu" operasında isə Ü.Hacıbəyli xalq qəhrəmanı Koroğlunun obrazını yaradarkən, onun Qafqaz xalqları arasında məşhur olmasını, onlara köməyini və xalqı zülmkarlardan xilas etməsini təsvir etmişdir.

Operanın III pərdəsində - Çənlibel səhnəsində Koroğlunun təkcə azərbaycanlılar üçün deyil, digər millətlərin nümayəndələri üçün də xilaskar timsa-

şıq tərzi ilə diqqəti cəlb edir. Ü.Hacıbəyli bunları təsvir etməkə, əslində, Bakının çoxmilətli mühitində müxtəlif dillərin və mədəniyyətlərin qarşılıqlı təsirini göstərmüşdür.

Üzeyir Hacıbəylinin "Arşın mal alan" (1913) musiqili komedyası möz-mununa görə dərin milli xüsusiyyətlərilə fəqlənorək və sevilərk, dünya musiqi arenasına çıxan və Azərbaycan musiqisini Ü.Hacıbəylinin yaradıcılığında dünya məqyasında tərənnüm edən ilk əsər olmuşdur. "Arşın mal alan" bir çox dillərə - türk, rus, gürcü, ingilis, fars, çin, polyak, bolqar və s. tərcümə olunaraq, Nyu - York, Paris, London, Pekin, Varşava, Qahirə, Ankara, Sofiya və s. digər şəhərlərdə tamaşa yequlmuşdur. 1945-ci ilde çökləmiş "Arşın mal alan" filmının isə nümayiş coğrafiyası daha geniş olmuşdur.

Baş rollarda dahiyənə sənətkarları-mız Rəşid Behbudovun və Leyla Bədirbəylinin çəkildiyi bu film dünya xalqlarının dillərində dublyaj edilərək 130 ölkədə böyük uğurla nümayiş olunmuş

linda olması, Koroğlunun adını tutub uzaq ellərdən gələn insanların ruh yüksəkliyi ilə qarşılışması və onun haqq işinə inamı öz əksini tapmışdır. Burada da multikulturalizm ənənələri özünü göstərir, azərbaycanlıların digər xalqlarla əmin-amanlıq şəraitində yaşamağa çalışması, onlara kömək göstərməsi, demək olar ki, milli-mənəvi ərisi-mizdə tərənnüm olunmuşdur.

Ü.Hacıbəylinin yaradıcılığından bəhrələnən Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələrinin də əsərlərində multikulturalizmin müxtəlif təzahür aspektləri ilə qarşılışır. Onlardan Q.Qarayev "Yeddi gözəl" (1952) baletində Nizaminin cyniadlı motivləri-ne əsaslanmışdır.

F.Ömirovun yaradıcılığında "Minbir gecə" baletinin timsalında multikulturalizm ənənələrinin təzahürləri özünü əyani şökildə göstərir.

**Sədaqət Ağayeva,
Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının əməkdaşı**